



## XƏLİL TAHİROV



### ŞİRİN BİYANIN FƏRYADI

(təmsil)

Fəryad etməkdəydi hey şirin biyan:  
"Bax, dörd bir yanımı alıbdı tikan.  
Heç nəfəs almağa verməyir aman,  
Tikandan olmaz ki, mənə bir həyon.

Yox acı halıma bircəcik yanan,  
Mənə yaşamağı edibdir haram.  
Günbəgün ucalır tikan kolları,  
Daim işğal edir xam torpaqları.

Günəşin altında açıb qol-qanad,  
Kəsməkdə tarlaya gedən yolları.  
Gedirlər yuxuya hər zaman qışda,  
Həmən göyərirlər yazda yağışda.

Durmadan ax... mənə deyirlər arsız,  
Onların içində qalmışam yalqız.  
Siz, Allah, qurtarın bu dərddən məni,  
Bəzəyim hər yerdə çölü-çəməni!"

### TANRI YAZAN YAZIDIRSA

Günəş sənsiz batmaz ki...  
Gəl, buraxma qollarımı,  
möhkəm tut biləyimdən,  
Apar məni uzaqlara  
bunca dərd bələyindən.  
Bil ki, səni tərk etmərəm  
Döndərmərəm bir an üz,  
Yana-yana alışsam da,  
keçmərəm diləyimdən.

Bax, səninlə keçirdiyim  
günlərə gün çatmaz ki,  
Camalını seyr etdikcə  
ruhum çağlılar, yatmaz ki....  
Kimsə sənin əvəzini  
verə bilməz həyatda,  
Gül baxçamda günəş belə,  
vallah, sənsiz batmaz ki....

Zaman-zaman səhər-axşam  
oxşayardin saçımı,  
Sən bilərdin köksümdəki  
hər ağrımı, acımı...  
Tanrı yazan yazıdırsa,  
taleyiimdən küsmürəm,  
Gəl ki, qoya bilmədim mən  
başa sevgi tacımı.